

“Şəxsin Azərbaycan Respublikasının
vətəndaşlığına mənsubiyyətinin
müəyyənləşdirilməsi Qaydası”na

1 nömrəli əlavə

Şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyənləşdirilməsi
üçün

S O R Ğ U V Ə R Ə Q İ

Xahiş edirəm, aşağıda adı qeyd olunan şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətini müəyyənləşdirəsiniz.

şəkil üçün
yer

1. Soyadı, adı və atasının adı	Cəbrayilov Məhəmməd Əli oğlu	
2. Soyadı və ya adı dəyişibsə, dəyişdirilmənin səbəbləri, habelə istifadə dövrü:		
2.1. əvvəlki soyadı və ya adı	2.2. istifadə dövrü	2.3. dəyişdirilmənin səbəbləri
Jəbrayilov	1981-2002	Şəxsiyyət vəsiqəmdə düzgün qeyd olunmamışdır
3. Doğum tarixi (gün, ay, il)	27.02.1965	
4. Doğum yeri	Ermənistan SSR, Qafan rayonu	
5. Milliyəti	Azərbaycanlı	
6. Ailə vəziyyəti (nikahda, dul, subay)	nikahda	
7. Digər dövlətin vətəndaşlığı	yoxdur	
8. Şəxsiyyətini təsdiq edən sənədin və ya ona bərabər tutulan digər sənədin:	8.1. növü	Doğum haqqında şəhadətnamə
	8.2. seriyası və nömrəsi	AA000001
	8.3. verilməsi tarixi (gün, ay, il)	10.03.1965
	8.4. etibarlılıq müddəti (gün, ay, il)	
9. 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqındır <input checked="" type="checkbox"/> bəli <input type="checkbox"/> xeyr		
9.1. hansı ölkədən gəlib	9.2. qaçqın statusunu təsdiq edən sənədinin:	
	9.2.1. seriyası və nömrəsi	9.2.2. verən dövlət orqanının adı
Ermənistan SSR	AA123456	Dövlətqaçqınkom

10. Hazırkı vaxta qədər şəxsiyyətini təsdiq edən hansı sənədləri olub və onları verən orqanlar					SSR-in pasportu. Qafan rayonu Dİİ	
11. Hazırkı vaxta qədər, o cümlədən 1998-ci il oktyabrın 7-nə yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvanlar					Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, ev 1	
12. Valideynləri barədə məlumat						
12.1. valideynlər	12.2. soyadı, adı və atasının adı	12.3. doğulduğu gün, ay, il	12.4. doğulduğu yer	12.5. milliyyəti	12.6. vətəndaşlığı	12.7. yaşadığı ünvan
atası	Cəbrayılov Əli Sabir oğlu	01.02.1930	Ermənistan	azərbaycanlı	SSRİ	vəfat edib
anası	Cəbrayılova Leyli Akif qızı	25.12.1933	Ermənistan	azərbaycanlı	SSRİ	vəfat edib
13. Hazırda yaşadığı və yaşayış yeri üzrə qeydiyyatda olduğu ünvan					Goranboy rayonu, Ucarlı kəndi	
14. Barəsində sorğu edilən şəxsin telefon nömrəsi (ev, mobil, iş) və elektron poçt ünvanı					ev: (012) 412-77-78 mob: (051) 333-54-61 mohammed.65@mail.ru	
15. Azərbaycan Respublikasının hüdudlarından kənarında yaşayırsa, Azərbaycan Respublikasında yaşayan yaxın qohumlarının ünvanı və telefon nömrəsi					Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mkr, ev 1 051-333-54-64	
16. Ərizəyə əlavə edilən sənədləri sadalayın					Tərcümeyi-hal, doğum haqqında şəhadətnamənin surəti, SSRİ pasportunun surəti, hərbi biletin surəti	
17. Xidməti qeydlər:						
17.1. sorğu edən dövlət orqanının adı					Daxili İşlər Nazirliyi	
17.2. sorğunu dolduran işçinin:	17.2.1. soyadı, adı				Vasif Məmmədov	
	17.2.2. rütbəsi				polis kapitanı	
	17.2.3. vəzifəsi				inspektor	
	17.2.4. əlaqə nömrəsi				iş: (012) 575-55-56 mob: (050) 521-87-96	
	17.2.5. imzası					
17.3. sorğunun verildiyi tarix		18.08.2016				

“Şəxsin Azərbaycan Respublikasının
vətəndaşlığına mənsubiyyətinin
müəyyənləşdirilməsi Qaydası”na

2 nömrəli əlavə

Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətin müəyyənləşdirilməsi üçün

ƏRİZƏ-ANKET

Xahiş edirəm, mənim Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətimi müəyyənləşdirəsiniz.

şəkil üçün
yer

1. Soyadınız, adınız və atanızın adı		Xəlilli Əli Məhəmməd oğlu	
2. Soyadınız və ya adınız dəyişibsə, dəyişdirilmənin səbəbləri, habelə istifadə dövrü:			
2.1. əvvəlki soyadınız və ya adınız	2.2. istifadə dövrü:	2.3. dəyişdirilmənin səbəbləri	
Xəlilov	1965-2010	Öz istəyimlə	
3. Doğulduğunuz tarix (gün, ay, il)		17.01.1965	
4. Doğulduğunuz yer		Azərbaycan SSRİ, Bakı şəhəri	
5. Milliyyətiniz		Azərbaycanlı	
6. Ailə vəziyyətiniz (nikahda, dul, subay)		nikahda	
7. Digər dövlət vətəndaşlığınız		yoxdur	
8. Şəxsiyyətinizi təsdiq edən sənədiniz və ya ona bərabər tutulan digər sənədin:	8.1. növü	Doğum haqqında şəhadətnamə	
	8.2. seriyası və nömrəsi	AA000002	
	8.3. verilməsi tarixi (gün, ay, il)	10.02.1965	
	8.4. etibarlılıq müddəti (gün, ay, il)	_____	
9. 1988-ci il yanvarın 1-dən 1992-ci il yanvarın 1-dək Azərbaycan Respublikasının ərazisində məskunlaşmış qaçqınsınızmı			
<input checked="" type="checkbox"/> bəli <input type="checkbox"/> xeyr			
9.1. haradan gəlmisiz	9.2. bu statusu təsdiq edən sənədin		
	9.2.1. seriyası və nömrəsi	9.2.2. verən dövlət orqanının adı	
Rusiya Federasiyası	AB123654	Dövlətqaçqınkom	
10. Hazırkı vaxta qədər şəxsiyyətinizi təsdiq edən sənədləriniz və onları verən orqanlar		SSRİ pasportu, Ağsu rayonu DİŞ	

11. Hazırkı vaxta qədər, o cümlədən 1998-ci il oktyabrın 7-nə yaşayış yeri üzrə qeydiyyatda olduğunuz ünvanlar					Rusiya, Samara şəhəri	
12. Azərbaycan Respublikasından gedişinizin və Azərbaycan Respublikasına gəlişinizin tarixi və məqsədi					1992- təhsil 2000- Vətənimdə yaşamaq üçün	
13. Valideynləriniz barədə məlumat:						
13.1. valideynlər	13.2. soyadı, adı və atasının adı	13.3. doğulduğu gün, ay, il	13.4. doğulduğu yer	13.5. milliyyəti	13.6. vətəndaşlığı	13.7. yaşadığı ünvan
Ata	Xəlilov Məhəmməd Musa oğlu	12.01.1945	Azərbaycan	Azərbaycanlı	Azərbaycan	Bakı ş, Nəsimi küç, ev 5
Ana	Xəlilova Süsən Əli qızı	06.03.1943	Azərbaycan	Azərbaycanlı	Azərbaycan	Bakı ş, Nəsimi küç, ev 5
14. Müraciət şəxsin qanuni nümayəndəsi tərəfindən edilərsə, onun:						
14.1. soyadı, adı və atasının adı	14.2. doğum tarixi	14.3. doğum yeri	14.4. milliyyəti	14.5. vətəndaşlığı	14.6. yaşadığı ünvan	14.7. şəxsiyyətini təsdiq edən sənədinin seriyası və nömrəsi
Xəlilov Rizvan Rəşad	17.11.1983	Azərbaycan SSR	Azərbaycanlı	Azərbaycan Respublikası	Bakı şəh., Həsən Əliyev küç., ev 13, mən.32	AZE 23654189
15. Hazırda yaşadığınız və yaşayış yeri üzrə qeydiyyatda olduğunuz ünvan					Bakı ş, Nəsimi küç, ev 5	
16. Telefon nömrəniz (ev, mobil, iş) və elektron poçt ünvanınız					ev: (012) 512-11-22 mob: (050) 568 78 48	
17. Azərbaycan Respublikasının hüdudlarından kənar yaşayırsınızsa, Azərbaycan Respublikasında yaşayan yaxın qohumlarınızın ünvanı və telefon nömrəsi					Bakı şəh., Həsən Əliyev küç., ev 13, mən.32	
18. Ərizəyə əlavə edilən sənədlər: Tərcümeyi-hal, doğum haqqında şəhadətnamənin surəti, SSRİ pasportunun surəti, hərbi biletin surəti						

19. Bəyan edirəm ki, mənim tərəfimdən təqdim olunan məlumatlar tam və dəqiqdir.

“20” avqust 2016-cı il
(gün, ay, il)

Müraciət edən şəxsin imzası _____

Xidməti qeydlər (sənədləri qəbul edən orqan tərəfindən doldurulur)

Ərizə-anketi və orada göstərilmiş sənədləri qəbul etdi, ərizə-anketin düzgün doldurulmasını yoxladı

_____ Bayram Quliyev
(sənədləri qəbul etmiş əməkdaşın soyadı, adı, imzası)

“20” avqust 2016 il